

DOI: <https://www.doi.org/10.36719/2663-4619/79/13-19>

Ramazan Əzizxan oğlu Eyyubov

Bakı Slavyan Universiteti
riyaziyyat üzrə fəlsəfə doktoru
eyyubov54@mail.ru

Səbinə Elman qızı Əzizova

Bakı Slavyan Universiteti
sabiazizova2001@gmail.com

Şəhribani Əskər qızı Manafova

Bakı Slavyan Universiteti
manafovashehri@gmail.com.

Dilarə Məmməd qızı Məmmədova

Bakı Slavyan Universiteti
mamedovadilara2002@gmail.com

İBTİDAİ SİNİFLƏRDƏ KƏMIYYƏTLƏRİN ÖLÇÜLMƏSİNİN ÖYRƏDİLMƏSİ METODİKASI

Xülasə

İşdə şagirdlər ölçü elementlərinin öyrədilməsi ilə yanaşı, zəruri biliklərin mənimsədilməsi onların eqli inkişafları təmin edilir və idrak motivləri ilə formallaşır. Şagirdlərdə riyazi təfəkkürünün inkişaf etdirilməsində məsələnin rolü danılmaz faktdır. Əyanılıyin artırılmasında kəmiyyətə aid məsələlərin öyrədilməsi imkanları çox genişdir. Məsələ həllində kəmiyyətin öyrədilməsi məsələlərin modelinin qurulması məsələləri asanlıqla həll etməyə imkan verir. Kəmiyyət ölçmək üçün qabaqcadan qəbul edilmiş ölçü vahidi tətbiq edilir. Eyni bir kəmiyyət müxtəlif ölçü vahidləri ilə ölçülə bildiyindən, onun qiymətləri də müxtəlif ola bilər.

Açar sözlər: kəmiyyət, məsələ, məsafə, ölçü, sahə, sürət, yol

Ramazan Azizkhan Eyyubov

Sabina Elman Azizova

Şahribani Asker Manafova

Dilarə Məmməd Məmmədova

Methods of teaching quantitative measurement in primary school

Abstract

In addition to teaching children the elements of measurement, the acquisition of the necessary knowledge ensures their mental development and is formed by cognitive motives. The role of the issue in the development of mathematical thinking in students is an undeniable fact. There are many opportunities to teach quantitative issues in increasing visibility. Quantitative learning in problem solving allows you to easily solve problems by building a problem model. A pre-accepted unit of measurement is used to measure quantity. since the same quantity can be measured in different units, its values can also be different.

Key words: quantity, problem, distance, measurement, area, speed, road

Giriş

İbtidai siniflərdə əsas kəmiyyətlərin uzunluq, sahə, kütlə, tutum (həcm), vaxt, sürət kimi kəmiyyətlərin verilməsi. I-IV siniflərin riyaziyyat kursuna hesab materialı ilə yanaşı, cəbr-həndəsə, fizika astronomiya, təbiətşünaslıq elementləri də daxil edilmişdir və bu elementlərə aid olan anlayışlar, təriflər, qaydalar və xassələr əsasən intuitiv səviyyədə şagirdlərə öyrədilir. Aşkardır ki adlarını çəkdiyimiz elm sahələri də biləvəsitə kəmiyyətlərlə əlaqədardır və riyaziyyat elminin də predmet kəmiyyətlər və onların ölçülməsidir. Şagirdlər: 1)bu kəmiyyətlər haqqında konkret təsəvvürlər əldə etməli, 2)onların ölçü vahidləri ilə tanış olmalı, 3)kəmiyyətləri ölçməyi bacarmalı, 4)ölçmə nəticələrini

adlı ədədlər şəklində ifadə etməyi (müxtəlif ölçü vahidləri ilə), 5) kəmiyyətlərin ədədi qiymətləri üzərində (adlı ədədlər üzərində) hesab əməllərini yerinə yetirməyi bacarmalıdır.

Azərbaycan dilində "kəmiyyət"-sözü biləvasitə "qiymət" mənasında işlədir. Lakin kəmiyyət-real aləmdə mövcud olan obyektlərin ümumiləşdirilmiş xassəsini ifadə edir. Əşya və hadisələrdən qiymətləri "böyükdür", "kiçikdir", "bərabərdir" münasibətləri ilə ifadə olunan kəmiyyət hesab olunur. Bu, o deməkdir ki, hər bir kəmiyyətin qiymətini tapmaq üçün onu ölçmək lazımdır. Ölçmə nəticəsi ədədlə ifadə olunur. Alınan ədədin bu və ya digər kəmiyyətə aid olması kəmiyyətin ölçüldüyü vahidin həmin ədədin sonunda yazılıması ilə müəyyən olunur. Hər bir kəmiyyətin-onu başqa kəmiyyətdən fərqləndirən mühüm əlaməti olur. Kəmiyyət ölçmək üçün qabaqcadan qəbul edilmiş ölçü vahidi tətbiq edilir. Eyni bir kəmiyyət müxtəlif ölçü vahidləri ilə ölçülə bildiyindən, onun qiymətləri də müxtəlif ola bilər. Məsələn, 1 m və ya 10 dm və ya 100 sm. Bu ədədlərin hər üçü eyni bir kəmiyyətin (obyektin) qiymətini göstərir.

Ölçmə bacarıqlarının formalışması üçün müxtəlif məşqlər sistemi daxildir. Bu seqmentlərin ölçülməsi və çəkilməsidir; sualına cavab vermək üçün seqmentlərin müqayisəsi: bir seqment digər seqmentdən neçə santimetr uzundur (qısa); seqmentləri bir neçə santimetr artırmaq və azaltmaq. Bu məşğələlərin icrası zamanı şagirdlər müəyyən bir seqmentə uyğun gələn santimetrlərin sayı kimi uzunluq anlayışını formalasdırlar.

Daha sonra, 100 daxilində nömrələrin nömrələnməsini öyrənərkən yeni ölçü vahidləri - bir destimetr, sonra isə metr tətbiq olunur. İş bir santimetrlə görüşərkən olduğu kimi baş verir. Sonra ölçü vahidləri arasında əlaqə qurulur. Bu andan etibarən müvafiq seqmentlərin müqayisəsi əsasında uzunluqları müqayisə etməyə başlayırlar.

Cisin ölçüləri: uzunluğu, eni, hündürlüyü haqqında, enli, ensiz, qalın, nazik olması, uzundur, qıсадır, kimi münasibətlər haqqında I sinifdən başlayaraq formalasdırlar və inkişaf etdirilir. Uzunluq-kəmiyyətin mühüm xassəsidir. Məsələn, yolun uzunluğu, iki obyekt arasında məsafə, sinif otağının uzunluğu və s. İşin ikinci mərhələsində parçaların ölçülməsi üçün ilk ölçü vahidi santimetr (sm) daxil edilir və parçaları müqaisə edirlər. Uzunluğun xətkeşlə, ölçü lenti vasitəsilə ölçülməsi-şagirdlərdə praktik ölçmə vərdişləri yaradır. Hər dəfə xətkeş üzərindəki santimetrləri saymaqla və ya parçanın sonundakı ədədi oxumaqla, parçanın uzunluğunun neçə sm olduğunu müəyyən edirlər. Parçaların xətkeşlə ölçülməsi prinsipinə riayət etmək lazımdır: xətkeşin "0" bölgü nöqtəsini parçanın başlangıç nöqtəsinə qoymaq və parçanın sonuna uyğun gələn ədədi xətkeşdə oxumaq lazımdır. Hər üç ölçü vahidi arasında münasibət göstərilir: 1m=10dm, 1dm=10sm, 1m=100sm.

Onluq say sistemində nömrələmə ilə bu ölçü vahidləri arasında əlaqə müqaisəli şəkildə öyrədilir: 1 onl. = 10 təkl, 10 onl. = 100 təkl.

Kütə və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi. Kütə və onun ölçülməsi. Kütə əsas fiziki kəmiyyətlərdən biridir. İnsan bədənin kütəsi anlayışı Yerin cəzb etdiyi çəki-güçü anlayışı ilə six bağlıdır. Buna görə də, bədənin çəkisi təkcə bədənin özündən asılı deyil. Məsələn, müxtəlif coğrafi enliklərdə fərqlidir: cismin qütbdə çəkisi ekvatorlardakından 0,5% çoxdur. Bununla belə, dəyişkənlilik çəki ilə bağlı müəyyən xüsusiyyətə malikdir: istənilən şəraitdə iki cismin çəkilərinin nisbəti dəyişməz olaraq qalır. Beləliklə, bir cismin çəkisini başqa cismin çəkisi ilə müqayisə etməklə, ölçüldükdə cisimlərin kütə adlanan yeni xüsusiyyəti aşkarlanır.

Riyazi nöqtəyi-nəzərdən kütə müsbət kəmiyyətdir və aşağıdakı xüsusiyyətlərə malikdir:

1) Qullu tərəzidə bir-birini tarazlayan cisimlər üçün kütə eynidir;

2) Cisimlər birləşdirildikdə kütə toplanır: birlikdə götürülmüş bir neçə cismin kütəsi onların kütələrinin cəminə bərabərdir. Bu tərifi uzunluq və sahə tərifləri ilə müqayisə etsək, görərik ki, kütə uzunluq və sahə ilə eyni xassələrlə xarakterizə olunur, lakin fiziki cisimlər toplusu üzərində verilir.

Kütənin ölçülməsi qullu tərəzilərin köməyi ilə aparılır və belə qurulur: kütəsi vahid kimi qəbul edilən e cismi seçilir, bu kütənin bir hissəsinin də götürülə biləcəyi güman edilir. Məsələn, bir kilogram kütə vahidi kimi götürülsə, ölçmə prosesində belə bir fraksiyadan qram kimi istifadə edə bilərsiniz: 1g = 0.001kq. (Perelman Ya.İ, 1998:46)

Tərəzinin bir gözünə cism qoyulur, digərində isə kütə vahidi kimi seçilmiş cisimlər, yəni çəkilər qoyulur beləliklə kiminsə bədən çəkisi ölçülür. Çəkiləmə nəticəsində seçilmiş kütə vahidi ilə verilmiş cismin kütəsinin ədədi qiyməti alınır. Məsələn, bədən çəkisi 5 kq 350 q olarsa, 5350 rəqəmi bu bədənin

kütləsinin qiyməti kimi qəbul edilməlidir(kütlə vahidi qram olduqda). Kütlənin ədədi qiyməti üçün də uzunluq üçün tərtib edilmiş bütün ifadələr doğrudur, yəni kütlələrin müqayisəsi, onlar üzərində hərəkətlər müqayisəyə etdirilir və kütlələrin ədədi qiymətləri üçün eyni hərəkətlər (eyni ilə) kütlə vahidi üçün də edilir.

Kütlənin ədədi dəyərləri üçün uzunluğa aid tərtib edilmiş bütün ifadələr doğrudur, yəni kütlələrin müqayisəsi, onlar üzərində əməllər eynidir. Əsas kütlə vahidi kiloqramdır(kq). Bu əsas vahiddən başqa kütlə vahidləri yaranır: qram, ton və s.

Daha böyük kütləsi olan cisimlərin kütləsini ölçərkən sentner və ton istifadə olunur. 1 sentner 100 kq, 1 ton isə 1000 kq-dır. Rəqəmlərlə "senter" və "ton" sözləri qısaca belə yazılır: c, t.

$$1 \text{ kq} = 1000 \text{ q}$$

$$1 \text{ c} = 100 \text{ kq}$$

$$1 \text{ t} = 1000 \text{ kq}$$

$$1 \text{ c} = 100 \text{ kq} = 100000 \text{ q}$$

$$1 \text{ t} = 10 \text{ c} = 1000 \text{ kq} = 1000000 \text{ q}$$

Unsia qızılı 31 qram

Barel 159 l

Sahə anlayışı və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi. Sahə anlayışı ilə bağlı şagirdlər aşağıdakı bilik, bacarıq və vərdişləri qazanmalıdır.

1. Obyektin, figurun sahəsi haqqında təsəvvürlerin əldə edilməsi müstəvi fiqurların sahələrinin

- gözəyarı müqayisə edilməsi,

- üst-üstə qoymaqla müqayisə edilməsi,

- sahə ölçü vahidlərindən istifadə etməklə müqayisə edilməsi.

2. Sahə ölçü vahidləri: kv.sm, kv.dm, kv.mm, ar, ha, kv.km haqqında təsəvvürlerin yaradılması və düzbucaqlı şəklidə fiqurların sahələrinin hesablanması.

3. Sahə ölçü vahidləri arasında münasibətlərin mənimsənilməsi (adlı ədədlərin xirdalanması və çevrilməsi).

4. Mürəkkəb konturlu (sərhəd) fiqurların sahələrinin palet vasitəsilə təqribi hesablanması.

5. Düzbucaqlı şəklində və düzbucaqlıya gətirilə bilən fiqurların sahələrinin düstur vasitəsi ilə hesablanması; verilən sahəsinə və bir tərəfinə görə düzbucaqlının perimetrinin tapılmasına aid məsələlər həlli.

6. Düzbucaqlı şəklində fiqurların sahələri ilə perimetrləri arasında asılılığın aşkar edilməsi.

"Sahə" anlayışı sonlu müstəvi figurun xassəsi kimi təqdim olunur. Əvvəlcə eynicinsli fiqurları tutduqları yerinə görə bir-biri ilə müqayisə edirlər. Sonra isə müxtəlifcinsli fiqurları (üçbucaqla düzbucaqlını, üçbucaqla dairəni və s.) müqaisə edirlər. Müşahidə və müqaisə nəticəsində bir figurun digərindən çox yer tutduğunu, bərabər yer tutduğunu müəyyən edirlər. Deməli, böyük figurun sahəsi də böyükdür. Lakin elə fiqurlar var ki, onların sahələrini gözəyarı və ya üst-üstə qoymaqla tapmaq olmaz. Sahəni isə sahə vahidi ilə ölçürlər. Sahə vahidi olaraq tərəfi 1 uz.v olan kvadrat götürülür. Verilmiş düzbucaqlının sahəsinin neçə kvadrat vahid olduğunu tapmaq üçün, həmin kvadrat vahidlərlə düzbucaqlını örtmək lazımdır. Bunun ən səmərəli yolu-düzbucaqlının uzunluğu və eni uzunluq vahidlərinə ayrıılır, sətirlə və sütunlar üzrə kvadrat vahidlər ardıcıl düzülür. Kvadrat vahidlərin sayı-düzbucaqlının uzunluğu və enini göstərən ədədlərin hasilinə bərabər olacaqdır. Düzbucaqlının tərəflərini a və b ilə işaretə etsək, onda həmin düzbucaqlının sahəsi: $S=a \cdot b \text{ (kv.v)}$ olacaqdır.

Şagirdlər uzunluq ölçü vahidlərindən birincisi santimetrlə tanış olduqları kimi, sahə ölçü vahidlərindən də birincisi kvadrat santimetrlə tanış olurlar. Şagirdlər müəyyən edirlər ki, düzbucaqlı şəkildə figurun sahəsini tapmaq üçün onun tərəflərinin uzunluğunu bilmək lazımdır. Hər iki anlayışı müqayisə etmələ aşağıdakı nəticələrə gəlmək olar:

1. Santimetr-uzunluq vahididir, kvadrat santimetr-sahə vahididir.

2. Parçanın uzunluğunu göstərən ədəd-həmin parçada yerləşən bütün santimetrlərin sayıdır. Figurun sahəsini göstərən ədəd həmin figuru örtən bütün kvadrat santimetrlərin sayıdır.

Təcrübə göstərir ki, IV sinifdə daha iki sahə vahidi-ar(a) və hektar (ha) haqqında da məlumat verilməlidir. Çünkü praktikada ən çox işlədilən sahə vahidi ar və hektardır. Ona görə də bu iki ölçü

vahidin riyazi xarakteristikası göstərilməlidir. 1a-ölçüləri 10mx10m olan kvadratın sahəsidir. Yəni 1a=100kv.m. 1ha isə ölçüləri 100mx100m olan kvadratın sahəsidir. Yəni 1ha=10000kv.m.

Vaxt və onun ölçülülməsilə şagirdlərin tanış edilməsi. Uşaqlarda vaxt haqqında təsəvvürlər hələ məktəbəqədərki dövrdə yaranmağa başlayır. Çünkü vaxt-mücərrəd anlayışdır, əslində hadisədir. İnsan fəaliyyətini səmərələşdirmək üçün vaxtdan düzgün istifadə etməyə çalışır. O, buna nail olmaq üçün vaxtı ölçməyə, qiymətləndirməyə səy etmişdir.(Perelman Ya.İ, 2000:32)

Onlar həftənin günlərinin adları və onların ardıcılılığı ilə tanış edirlər. Bunun üçün stolüstü təqvimdən və vərəqli təqvimdən istifadə edilir. Təqvimdən istifadə etməyi şagirdlərə öyrətmək lazımdır. Şagirdlərin vaxtı hissətmə qabiliyyətlərini inkişaf etdirmək üçün onlara tanış olan müddətləri (1 dərsin müddəti və tənəffüz və s.) müqaisə etmək lazımdır. Adamların yaşlarını müqaisə etməklə, böyükdür, kiçikdir, cavandır, qocadır, yaşıldır – kimi ifadələrin mənənləri uşaqlara öyrənilir.

Şagirdlər vaxtin əvvəlcə saatla və sonra dəqiqə ilə ölçülməsini öyrədirlər. Ay, il, sutka (gün) anlayışları III sinifdə, əsr və saniyə anlayışları IV sinifdə öyrədilir. Təqvimlə iş II və III siniflərdə davam etdirilir. Vaxt ölçü vahidlərinin xirdalanması və çevrilməsinə aid məsələlər həll edilir. Bir ildəki aylayın sayı, ayların ardıcılılığı və hər aydakı günlərin sayı öyrənilir. Şagirdlətin ay və il ilə tanış edilməsində cədvəl – təqvimdən istifadə edilir. Aylar mömrələnir:

1 2 3 4 5 6 7 8 9 10 11 12

yan. fev. mart apr. may iyun iyul avq. sent. okt. noy. dek.

Ayların 30 və ya 31 gün olduğundan sxemdən istifadə etmək lazımdır. Fevral ayı isə il 4-ə bölmənmürsə - 28 gün, 4-ə bölmənmürsə 29 gündür. Şagirdləri ay və il ilə tanış edərkən cədvəl-təqvimdən istifadə etmək lazımdır. Lakin bir aydakı günlərin adları əvvəlki və ya sonrakı illərdə dəyişə bilər. Məsələn, 1999-cu ilin sentyabrın 1-i cərşənbədir. 2000-ci ildə sentyabrın 1-i cərşənbə olmayıacaq. Burada belə məsələ qoymaqlar:

1) ay və gün məlum olduqda, həftənin gününün müəyyən edilməsi. Məsələn, sentyabrın 5-ci həftənin hansı günüdür;

2) sentyabr ayında həftənin 2-ci günü (cərşənbə axşamı) hansı günlərə düşür?

Vaxt ölçülərindən sutka (gün) və il – əsas ölçü vahidləri hesab olunur. Sutka haqqında təsəvvür yaratmaq üçün onun iki hissəsi – gecə və gündüz haqqında, sonra isə gecə və gündüzün hissələri haqqında təsəvvürləri formalasdırmaq lazımdır: səhər, günorta, axşam, gecə.

Həmçinin vaxt ardıcılığı haqqında təsəvvürləri dəqiqləşdirmək və inkişaf etdirmək lazımdır: dünən, bu gün, sabah. Sutqanın uzunlu haqqında təsəvvür yaratmaq üçün “dünənki səhərdən bu gündü səhərə qədər müddət bir sutkadır”, “dünənki günortadan bu gündü günortaya qədər müddət bir sutkadır” – kimi misallar göstərmə olar. Sonra bir həftədəki, bir aydakı sutkaların sayı hesablanır. Həmçinin tam və natamam sutkaların sayına aid misallar verilir. Vaxt anlayışlarını möhkəmləndirmək üçün “1 həftə və ya 6 sutka çoxdur?”, “1 və ya 4 həftə çoxdur?” kimi misallar vermək olar. Vaxt anlayışını inkişaf etdirmək və dəqiqləşdirmək məqsədilə vaxtin ölçü vahidlərindən istifadə edilir.

Saat-vaxt parçası kimi, müddət-kimi təqdim edilərkən, elə proses və ya hadisələr misal göstərilir ki, onların davametmə müddəti bir saatə yaxın olsun və uşaqlar həyatda onları həmişə müşahidə etsinlər. Məsələn, bir dərsin davametmə müddəti, müəssisələrdə günorta fasılələrinin davametmə müddəti və s. eyni qayda ilə dəqiqə - vaxt ölçü vahidi kimi təqdim edilir və konkret təsəvvür yaratmaq üçün misallar göstərilir. Saat və dəqiqə haqqında məlumat verildikdən sonra, saat modelindən istifadə etməklə həmin ölçü vahidləri arasında əlaqə aşkar edilir: 1saat=60dəq. Saat modeli üzərində böyük əqrəbin və kiçik əqrəbin funksiyaları aşkarlanır: böyük əqrəb bir tam dövr etdikdə (60dəq.), kiçik əqrəb bir böyük bölgündən o birisinə qədər hərəkət edir (məsələn, 2-dən 3-ə qədər və s.) yəni 1 saat tamamlanır. 1sutka=24saat münasibəti öyrənilir. Gündüz saat 12 – günortanı göstərir. 12 saatlıq sistem tətbiq edilərsə, vaxt göstərən ədəddən əvvəl “gecə”, “səhər”, “axşam” ifadələri işlədir. Məsələn, “səhər saat 8-dir”, “axşam saat 8:30 dəqiqədir” və s.

24 saatlıq hesablama sistemi tətbiq edərkən, əlavə sözlərə ehtiyac qalmır. Məsələn, “saat10-dur”, “saat19-dur”, “saat 23-dür” və s. bu sistemdə vaxtin hesablanması əhəmiyyəti şagirdlərə izah edilir.

Vaxt ölçü vahidləri arasındaki münasibətləri öyrətmək üçün müvafiq cədvəl və çalışmalardan istifadə etmək lazımdır. Çalışmalar: adlı ədədlərin xirdalanması və çevrilməsi, vaxt ölçü vahidləri ilə sadə

kəsrlər arasında əlaqələrin aşkar edilməsinə həsr olunmalıdır. Məsələn, 1/2 saat=30dəqiqə, 2/3 saat=40dəqiqə, 120dəqiqə=2 saat (Podlasy I.P, 1989:56)

Son mərhələdə vaxtin saniyə və əsr-ölçü vahidləri ilə şagirdlər tanış edilirlər. Əslində şagirdlər hələ dəqiqə-ilə tanış olarkən, saniyə haqqında müəyyən təsəvvürlərə malik olurlar. Ona görə də saniyə-vaxtin kiçik ölsü vahidi kimi təqdim olunanda elə bir çətinlik yaranmır. Vaxtin bir mücərrəd kəmiyyət olmasına baxmayaraq, onun dinamikası saat cihazı vasitəsilə sanki əyani şəkildə göstərilir. Əsr - vaxt ölçü vahidi kimi öyrənilərkən konkret misallardan istifadə edilir. Qeyd etmək lazımdır ki, bəzən "era" sozünü vaxt vahidi kimi işlədirlər. Era sözü - "vaxtin hesablama başlanğıcı" mənasında işlədir. Məsələn, "bizim eranın 1999-cu ili", "bizim eradan əvvəl" .e.ə.) 287-ci il" və s.

Xristian təqviminə görə bizin eranın 2005-ci ilidir. Buna miladi sistem də deyilir. Islam ölkələrində era-vaxtin hesablanması başlanğııcı-Məhəmməd Peyğəmbərin (ə) Məkkədən Mədinəyə hicr etməsi vaxtı qəbul edilmişdir ki, bu daxristianların erasından 622 il sonra olmuşdur. Müsəlman tarixi ilə hesblamalara adətən "hicri" sözü əlavə edilir. Məsələn, 1410-cu il hicri. Ümumiyyətlə, müsəlman ölkələrində iki təqvim 1) günəş təqvimi (şəmsi), 2) ay təqvimi (qəməri) tətib edildiyindən, onların təqvim illərinin növləri də müxtəlifdir. Vaxtin hesablanmasına aid məsələlər həllində iki anlayışdan istifadə edilir:

1. Təqvim vaxtı
2. Hesab vaxtı

Təqvim vaxtı – hər hansı hadisənin baş vermə başlanğııcı və ya onu göstərən vaxta deyilir. Məsələn, Azərbaycan Demokratik respublikası 1918-ci il mayın 28-də müstəqil respublika elan olunmuşdur. "1918-ci il mayın 28-i"- bu təqvim vaxtidir. Neçə il, neçə ay və neçə gün bundan əvvəl Azərbaycan müstəqillik elan etmişdir?. Bu suala cavab vermək üçün ədəd oxundan istifadə etmə lazımdır.

Cisinin hərəkət sürəti haqqında təsəvvürlərin formalasdırılması. Riyaziyyatın ibtidai kursuna əsas kəmiyyətlərin daxil edilməsi iki məqsədə xidmət edir:

1. Şagirdlərdə kəmiyyətlər haqqında təsəvvürlərin formalasdırılması.
2. Kəmiyyətlərin ölçülülməsi haqqında bacarıq və vərdişlərin yaradılması.

I-IV siniflərdə kəmiyyətlərin öyrədilməsi əsasən praktik zəmində həyatda keçirilir. Lakin törəmə kəmiyyətlər haqqında təsəvvürlərin verilməsində - həmin kəmiyyətlərin ölçülülməsi haqqında məsələ qoyulmur. Məsələn, sürət – bir kəmiyyət olmaqla IV sinifdə məsələ həlli prosesində işlədir. Əlbəttə - səhəbat bərabərsürətli hərəkət haqqında gedir. Burada şagirdlərin həyatda müşahidə və müqayisə nəticəsində qazandıqları intuitiv təsəvvürlərə istinad edirik.

Sürət fiziki kəmiyyət olmaqla, həm də mürəkkəb kəmiyyətdir. Şagird hərəkətə aid məsələlərdə üç kəmiyyət: sürət, vaxt və məsafə kəmiyyətləri iştirak edir. Şagirdlərin həyatda cismin sürəti haqqında əldə etdikləri təsəvvürlər formalasdırılır və sürətlə vaxt və məsafə arasındaki funksional asılılıq ideası aşkar edilir. Bundan sonra əvvəlki paraqraflarda nəzərdən keçirilən kəmiyyətlərdən fərqli olaraq, sürət kəmiyyət olmaq etibarilə, bir növ simvlik daxil edilir. Çox vaxt mahiyyətini aşkar etmədən, km/saat, m/dəq kimi yazılışlardan istifadə edilir. Əslində belə yazılış sürətin bir kəmiyyət kimi simvolik yazılışıdır. Mahiyyəti isə fizika fənnində aşkar edilir. İbtidai məktəbdə isə cismin 1 saatda, 1 dəqiqədə və ya vahid vaxt ərzində getdiyi yol (məsafə) ilə xarakterizə olunur. Müəllim məsələ həllinə hazırlıq məqsədilə, sürət, vaxt və məsafə arasında mütənasib asılılıqları analitik şəkildə ifadə edir: $V=S/t$; $t=S/V$; $S=v \cdot t$. Bu üç asılılığın hər birində vurma və bölmənin tərifləri ödənilməlidir. Bu, o deməkdir ki, $S=v \cdot t$ bərabərliyinin sağ tərəfi uzunluq ölçü vahidi ilə ifadə olunur. Məsələn, $v=15 \text{ km/saat}$ -dərsa, yəni cism 1 saatda 15 km yol gedir. Onda 5 saatda $15 \text{ km} \cdot 5 = 75 \text{ km}$ yol gedəcəkdir. Riyazi anlayışların həmin anlayışların öyrədilməsi prosesində konkret obrazlardan istifadə olunmalıdır. Bu da imkan verir ki, bu və ya digər riyazi qanuna uyğunluqları öyrənməklə, şagirdlər real aləmin xarakterinə görə müxtəlif olan çoxlu hadisələri öyrənmiş olurlar. Məsələn, cəsmiñ hərəkəti ilə bağlı sürət anlayışını və bununla əlaqədar: $V=S/t$, $t=S/V$, $S=v \cdot t$.

Əmtəənin qiyməti, miqdarı və dəyəri arasındaki asılılıq, $m=k \cdot x$ münasibətində (k -ədədi 1 kiloqramın qiyməti, x -kiloqramın sayı və m -dəyəri ifadə edir), həmin münasibət o tipli bütün məsələlər üçün doğrudur. Düzbucaqlının sahəsi $S=a \cdot b$ düsturu ilə hesablanırsa (a və b -düzbucaqlının bitişik tərəfləridir), həmin düstur bütün düzbucaqlılar üçün doğrudur.

Riyaziyyat təliminin həyatla əlaqəsini təmin etmək üçün yeni bilik verilən dərsdə tədris materialını praktika ilə əlaqələndirmək lazımdır. Məsələn , şagirdlər kütlə və tutum vahidləri ilə tanış olurlar. Mayelərin kütlə və ya həcmi hesablamaq üçün kəmiyyətin ölçü vahidlərindən istifadə olunur. Kütlə vahidləri qram (q), kiloqram (kq), sentner (s), ton (t), tutum (həcm) vahidləri litr (l), dekalitr (dkl), hektolitr (hkl) işlədir. Həcm vahidləri $\text{sm}^3, \text{dm}^3, \text{m}^3, \text{km}^3$ ilə də şagirdklər tanış edilirlər.

Su üçün tutum və kütlə vahidləri arasındaki münasibət, başqa mayelər üçün yaramır. Çünkü su yeganə mayedir ki, tutum və kütlə vahidləri uyğun gəlir. Məsələn, 1 su – 1000 kq, 1 l su – 1000 cm^3 , 1 t su – 1 kub mertdir bəs.

Hazırda neftin ən çox işlənən tutum vahidi bareldir. Bir barel 159 litr hesab olunur. Brilyantın ölçü vahidi karatdır. 1 karat qramın onda iki hissəsinə ($0,2\text{q}$) bərabərdir. Qızılım beynəlxalq ölçü vahidi 1 ynsiya, təxminən 31 qramdır. Bu kimi ölçü vahidləri ilə şagirdləri məsələ həlli vasitəsilə tanış etmək lazımdır.

Natural ədədlər sırası, nömrələmə, hesab əməlləri icra sırası qaydaları, hesab əməlləri komponentləri ilə nəticələri arasındaki asılılıq, kəmiyyətlər haqqında ilkin təsəvvürlər və kəmiyyətlərin ölçülülməsinə aid praktik vərdişlər, sadə həndəsi fiqurlar, onların xassələri, kəmiyyətin hissələri, sadə kəsrlər haqqında ilkin sadə məlumatlar, həndəsi kəmiyyət kimi sahənin hesablanması, tənlik və bərabərsizliklər haqqında ilkin təsəvvürlər. (F.İbrahimov, 2006: 38)

Kəmiyyət üzərində əməllər. 1. Kəmiyyətlərin toplanması və çıxılması.

Kəmiyyətləri yazılı toplayarkən və çıxarkən onları eyni ölçü vahidləri ilə ifadə edərək, hesablamaları ədədlərin yazılı toplanması və çıxılmasına gətirirlər. Nümunə üçün $42 \text{ m } 79 \text{ sm} + 37 \text{ m } 86 \text{ sm}$ cəmini və $14 \text{ kq } 350 \text{ q} - 3 \text{ kq } 875 \text{ q}$ fərqini hesablayaq:

- 1) $42 \text{ m } 79 \text{ sm} + 37 \text{ m } 86 \text{ sm} = 4279 \text{ sm} + 3786 \text{ sm} = 8065 \text{ sm} = 80 \text{ m } 65 \text{ sm}$
- 2) $14 \text{ kq } 350 \text{ q} - 3 \text{ kq } 875 \text{ q} = 14350 \text{ q} - 3875 \text{ q} = 10475 \text{ q} = 10 \text{ kq } 475 \text{ q}$

Kəmiyyətin ədədə vurulması.

Kəmiyyətin ədədə vurulması qaydasına aşağıdakını nümunə göstərə bilərik:

$$1 \text{ km } 928 \text{ m} \cdot 4 = 1928 \cdot 4 = 7712 \text{ m} = 7 \text{ km } 712 \text{ m}$$

2. Qiymək, miqdar, dəyər.

Qiymətlə miqdarın hasili dəyərə bərabərdir.

$$\boxed{\text{qiymət} \cdot \text{miqdar} = \text{dəyər}}$$

3. Sürət, zaman, gedilən yol.

Sürətlə zamanın hasili gedilən yola bərabərdir.

$$\boxed{\text{sürət} \cdot \text{zaman} = \text{gedilən yol}}$$

Nəticə

İbtidai siniflərdə, əsasən uzunluq, sahə, kütlə, tutum, vaxt, sürət kimi kəmiyyətlər tədris edilir. İbtidai sinifdə şagirdlər :

1.Tədris olunan kəmiyyətlər haqqında konkret təsəvvür əldə etməli. Yəni şagird tutumu, kütləni, zamanı sahəni və bu kimi kəmiyyətləri biri birindən fərqləndirməyi bacarmalıdır.

2.Kəmiyyətlərin ölçü vahidləriylə tanış olmalıdır. Bu zaman şagirdə hər bir kəmiyyətin ölçü vahidi başa salınmalıdır. Yəni şagird bilməlidirki kütləni kütlə vahidləriylə (kq, qram sentner, ton), zamanı zaman vahidləriylə (saniyə, dəqiqə, saat, il, gün və s.) sahəni sahə vahidləriylə və bunun kimi digər ölçü vahidlərini tətbiq etməyi bacarmalıdır.

3.Kəmiyyətləri ölçməyi bacarmalı. Yəni müəlim şagirdə kəmiyyətləri ölçərkən hansı əşyalardan istifadə etməyi başa salmalıdır. Məsələn, uzunluğu xətkeşlə, kütləni tərəziylə, və s.

4.Ölçmə nəticələrini adlı ədədlər şəklində ifadə etməyi .

5.Kəmiyyətlərin ədədi qiymətləri üzərində hesab əməllərini yerinə yetirməyi bacarmalıdır.

Ədəbiyyat

1. Perelman Ya.İ. (1998), Canlı riyaziyyat. –Moskva: Maarifçilik.
2. Perelman Ya.İ. (2000), Əyləncəli hesab. -Moskva: Maarifçilik.
3. Podlasy I.P. (1989), Effektiv dərsi necə hazırlamaq olar. – Kiyev: HNK.
4. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları. Bakı, 2008.
5. İbrahimov, F. (2006), İbtidai məktəbdə riyaziyyat tədrisinin bəzi məsələləri”, Bakı: Elm.
6. Novruzova, X. (2017), “İbtidai siniflərdə şagirdlərin fəza təsəvvürlərinin inkişaf etdirilməsində modelləşdirmə”, konfrans materialları, SDU.
7. Məktəb pedaqogikası. (1982), Bakı: Maarif.
8. Həmidov, S. (2002), İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası. Bakı: ADPU.
9. Məmmədova, T. (2015), “İbtidai sinif riyaziyyat dərslərində modelləşdirmə metodunun tətbiqinin inkişafetdirici funksiyaları” , "Müəllim hazırlama siyasəti və problemləri" 5-ci Beynəlxalq Simpozium.
10. Qaralov, Z. (2004), Riyaziyyat I-IV”. Bakı: Elm.
11. Bondarenko, S. M. (1981), Uşaqlara müqayisə etməyi öyrət / Moskva: Bilik.
12. Vilenkin N. Ya. (1998), Riyaziyyat: dərslik. 5 hüceyrə üçün. 6-cı nəşr / M: Moskva: Mnemosyne.
13. Volodarskaya, I. (2006), Modelləşdirmə və problemin həllində onun rolu / Riyaziyyat. No 18 - C 2-7.
14. Riyaziyyatın tədrisində şagirdlərin təhsili: Müəllimlər üçün kitab. İş təcrübəsindən / komp. L. F. Pichugin. - Moskva.: Təhsil, 1987 - 175 s.

Göndərilib: 10.04.2022

Qəbul edilib: 15.05.2022